

“T rki bnd ql i m lkiyy t h uquqlarının obyektli ri olan malların reyestrinin aparılması Qaydaları”nın t sdiq edilm si haqqında

AZ RBAYCAN RESPUBL KASI NAZ RL R KAB NET N N Q RARI

“Az rbaycan Respublikası Gömrük M c ll sinin t sdiq edilm si haqqında” Az rbaycan Respublikası Qanununun t tbiqi bar d ” Az rbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömr li F rmanının 1.3.15-ci yarımb ndinin icrasını t min etm k m qs di il Az rbaycan Respublikasının Nazirl r Kabineti **q rara alır:**

“T rki bnd ql i m lkiyy t h uquqlarının obyektli ri olan malların reyestrinin aparılması Qaydaları” t sdiq edilsin (lav olunur).

Az rbaycan Respublikasının Ba naziri

Artur Rasi-zad

Bakı h ri, 28 dekabr 2012-ci il

**Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 28 dekabr
tarixli 323 nömrəli qərarı ilə
təsdiq edilmişdir**

**Tərkibində qəli mülkiyyət hüquqlarının obyektli olan malların reyestrinin
aparılması**

QAYDALARI

1. Ümumi müddə

Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra-Gömrük Məcəlləsi) 279.2-ci maddəsinə əsasən hazırlanmışdır və tərkibində qəli mülkiyyət hüquqlarının obyektli olan malların (bundan sonra - mallar) reyestrinin aparılması qaydalarını müəyyənləşdirir.

2. Malların reyestrə daxil edilməsi və oradan çıxarılması

2.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır.

2.2. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (rizçi) mallar gömrük sərhədindən keçirilərkən, onun qəli mülkiyyət hüquqlarının pozulduğunu və ya pozula biləcəyi barədə kifayət qədər əsaslı olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədilə Komitəyə qəli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə riz ilə müraciət etmək hüququna malikdir. Riz kağız üzərində yazılı və ya elektron formada təqdim edilir.

2.3. qəli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə rizdə aşağıdakılar göstərilmişdir:

2.3.1. hüquq sahibi haqqında məlumat;

2.3.2. qəli mülkiyyət hüquqlarının obyektin hüququn olması barədə məlumat;

2.3.3. malların təsviri;

2.3.4. malların pirat və ya kontrafakt olmasını aşkar etmək üçün imkan verən məlumatlar;

2.3.5. malların pirat və ya kontrafakt olmadığı müəyyənləşdirildiyi halda, buraxılışın dayandırılması üçün ticarət bəyannaməsi, mal sahibinin, yaxud digər

maraqlı xsl r vurulan z r rin, habel gömrük orqanlarının x rcl rinin öd nilm sin dair riz çinin öhd liyi.

2.4. riz y mallar üz rind riz çinin hüquqlarını t sdiq ed n s n dl r (s rin, laq li hüquqlar obyektinin, inteqral sxem topologiyasının v m lumat toplusunun qeydiyyatı haqqında had tnam , mt ni anı v co rafi göst rici haqqında had tnam , patent, lisenziya müqavil si v ya qli mülkiyy t dair qanunvericiliy uy un olaraq dig r s n dl r) lav olunur.

2.5. Bu Qaydaların 2.3.5-ci yarım b ndind n z rd tutulmu öhd liyin icrasının t min edilm si üçün riz çi Gömrük M c ll sinin 258.1-ci madd sind göst ril n t minatlardan birini gömrük orqanına t qdim etm lidir. H min t minatın m bl i qanunvericilikl mü yy n edilm qaydada gömrük orqanları t r find n mü yy nl dirilir.

2.6. riz il birlikd malların, habel pirat, yaxud kontrafakt malların nümun l ri t qdim edil bil r.

2.7. Komit riz y onun daxil oldu u günd n l (bir) ay müdd tind baxır v malların reyestr daxil edilm si, yaxud bu Qaydaların 2.8-ci b ndind n z rd tutulmu halda bundan imtina edilm si bar d q rar q bul edir.

2.8. riz çi Gömrük M c ll sinin 280-ci madd sinin t l bl rin riay t etm diyi halda, Komit malların reyestr daxil edilm sind n imtina olunması bar d riz çini yazılı formada m lumatlandırır. Çatı mazlıqlar aradan qaldırıldıqdan sonra malların reyestr daxil edilm si bar d riz il yened n müraci t oluna bil r.

2.9. riz d v ya ona lav olunmu s n dl rd ki m lumatlarda d yi iklik edildikd , riz çi d rhal bu bar d Komit y m lumat verm lidir.

2.10. T rkibind qli mülkiyy t hüquqlarının obyektli olan mallar riz çinin t qdim etdiyi s hv m lumatlar sasında reyestr daxil olundu u hallarda, h min mallar Komit nin q rarı il reyestr d n çıxarılır. Bu bar d Komit riz çini yazılı formada m lumatlandırır.

2.11. Malların reyestr daxil edilm si haqqında q rar q bul edildiyi günd n 3 (üç) i günü müdd tind h min mallar reyestr daxil edilir.

2.12. Reyestr a a ıdakı m lumatlar daxil edilir:

2.12.1. malların qeydiyyat nömr si;

2.12.2. malların adı (t sviri);

2.12.3. hüquq sahibi haqqında m lumatlar;

2.12.4. qli mülkiyy t hüquqlarının obyektin hüququn olması bar d m lumat;

2.12.5. malların reyestr daxil edildiyi tarix;

2.12.6. malların xarici iqtisadi f aliyi tin mal nomenklaturası üzr kodu;

2.12.7. qanunvericilikl mü yy n olunmu hallarda v qaydada hüquq sahibinin maraqlarını t msil ed n xsl r haqqında m lumatlar (hüquqi xsin adı,

hüquqi ünvanı, elektron ünvanı (olduqda), laq telefonları v ya fiziki xsin adı, soyadı, atasının adı, ünvanı, elektron ünvanı (olduqda), laq telefonları);

2.12.8. reyestr daxil edilm mallar bar d Komit t r find n gömrük orqanlarına gönd rilmi m ktubun tarixi v qeydiyyat nömr si.

2.13. qli mülkiyy t obyektinin reyestr daxil edilm sin dair qeydiyyat nömr si - XXXXX/YYY/ZZ/GGAA i ar l ri il formala dırılır. Buradakı i ar l r a a idakıları ifad edir:

2.13.1. XXXXX - Komit t r find n mallara ardıcılıqla verilmi be r q mli nömr ;

2.13.2. YYY - Komit nin q rarının üç r q mli nömr si;

2.13.3. ZZ - qli mülkiyy t obyektin növünün ikih rfli kodu;

2.13.4. GGAA - malların reyestr daxil edilm tarixi, h r biri iki r q ml göst rilm kl gün, ay v il.

2.14. A a idakı hallarda mallar reyestr d n çıxarılır:

2.14.1. riz çinin yazılı müraci ti sasında;

2.14.2. riz d göst ril n m lumatların bu Qaydaların 2.3-cü b ndinin t l bl rin uy un olmadı ı mü yy n edildikd ;

2.14.3. m hk m v ya dig r s lahiyy tli dövl t orqanları t r find n reyestr daxil edilm malların hüquq sahibl ri h min mallara olan hüquqlardan m hrum edildikd v ya onların bu hüquqları m hdudla dırıldıqda;

2.14.4. hüquq sahibinin d yi ilm si v ya bu Qaydaların 2.4-cü b ndind göst ril n s n dl rin vaxtından vv l qüvv d n dü m si bar d m lumat verilmi dikd ;

2.14.5. malların s hv m lumatlar sasında reyestr daxil edilm si a kar olunduqda.

3. Malların reyestrind olan m lumatların gömrük orqanlarına v riz çil r çatdırılması

3.1. Bu Qaydaların 2.12-ci b ndind göst rilmi m lumatlar ka ız üz rind yazılı v ya elektron formada gömrük orqanlarına v riz çil r çatdırılır.

3.2. Malların reyestrind olan m lumatlar reyestr daxil edildiyi tarixd n ka ız üz rind yazılı v ya elektron formada 1 (bir) i günü müdd tind gömrük orqanlarına v riz çiy gönd rilir.

4. Gömrük orqanları t r find n hüquqların qorunma müdd ti

4.1. Hüquq sahibinin hüquqlarının qorunma müdd ti Komit t r find n malların reyestr daxil edilm si haqqında q rar q bul olundu u günd n etibar n

riz çinin göst rdiyi müdd t n z r alınmaqla, 5 (be) il d k mü yy n olunur.
riz çinin müraci ti olduqda, Komit nin q rarı il h min müdd t uzadılır.

4.2. Mallara olan hüquqların gömrük orqanları t r find n qorunmasının ümumi müdd ti hüquq sahibinin qli mülkiyy t obyektin olan hüquqlarının qüvv d olma müdd tind n artıq olmamalıdır.